

# Bir mənzum məktuba cavab

*Yaltadan Nizami adına*

*Ədəbiyyat İnstitutunun təsərrüfat müdürü,  
şair ürəkli Adil Qəmərlidən aldiğım  
mənzum məktub və ona yazdığını cavabdır.*

Ancaq yetər mənə "ikinci yarım"  
Heç o da olmasa ötüşər qarın...  
İçimdə çox yoxdur bil tamahimiz  
Bizə kifayətdir öz maaşımız.  
Yediyimiz gündə "bir xurma" fəqət  
Nizami nəslilik, bilmərik dövlət.

Aldım məktubunu xeyli dəyərli,  
Ey əziz dostumuz, Adil Qəmərli!  
Bil ki, razi qaldıq məhəbbətindən,  
Qəlbə qanad verən sədaqətindən,  
Şirincə, duzluca hekayətindən.

Şeirinə şeirlə cavab verməmiz -  
Cəsarət olsa da, məcbur olduq biz:

Əvvələ:  
Çiçəklərin nəfəsindən,  
Bülbüllərin xoş səsindən,  
Çəşmələrin zülməməsi,  
Çinarların kölgəsindən,  
Gözel alim ölkəsindən,  
(Qəlbin dərin guşəsindən)  
Salam olsun dosta, yada,  
Var olsunlar bu dünyada!

*Saniyən:*

Burda şad-xürrəm yaşayırıq biz,  
Niyyətimiz təmiz, qəlbimiz təmiz.  
Ancaq sizlər üçün darixır könül,  
Quş da eldən ayrı darixır şəksiz.

*Salisa:*

Yazırsan ki: - Ey əziz dost, vəfadər,  
Eylə bizi öz halından xəbərdar.

Nə işdəsən, nədir fikrin, xəyalın,  
Haçan olur bizə qismət vüsalın?  
Köçəri quşmusan, məkanın nədir?  
Bu uzun səfərdən məramın nədir?

Möhtərəm Qəmərli, məlumun olsun -  
Ki, hələ "qandidat", "felşərdir" - dostun  
Deyirlər: "bilmirik, nə olur-olsun  
Bu yaxında gərək o "doxtur" olsun".  
Bu fikrə şərīkdir Orucəli də,  
Əli də, Vəli də, Məmmədəli də.  
Dostlar da istəyir alim olum mən,  
Yəni ki, əməli-salim olum mən.  
Məgər feldşer olan sayılmaz insan?  
Bunla maraqlanır Zaloğlu zaman!  
Odur ki, bu ayın on yeddisinəcən  
Burda külüng vurub işləməliyəm.  
Fərhad Şirin üçün yardı dağları,  
Yan-yana düzürəm mən sitatları...

Sonra yazırsan ki, teleqram vurum,  
Mənə pul göndərib edəsən məmənun.  
Xeyli minnətdaram bu qayğınınza,  
Bu dostluq eşqinə, bu sayğınınza.

Məndən salam yetir Əbülfəzlərə,  
Yaquba, Həbibə, Əliheydərə.  
Yaşara, Quluya və Nurəddinə,  
Mirəliyə, (qurban olaq cəddinə).  
Qazaxlı Məmmədə, nadinc Atifə,  
Əylisli Yəhyayə, (o Mir Hatife)  
Rüstəmə: - dostanə əhli-imana  
O fağır cənublu Şair oğlana,  
Nadir (şahə), Mirzə (Cəmaləddinə),  
Planı doldurub gölsinlər dinə.  
Salam olsun bir də "sayuz" Aslana,  
Beş aylıq "dinmə ver", borcluyam ona.  
Yenə borclu düşdük, lənət şeytanı.  
Məsuda söylə ki, gölsin meydana!  
Namə yazsın, bizi də alsın qoy sana  
Kamala, Kamrana və Mir Əzizə,  
(Böyük olub, zülm etməsinlər bizə!)  
Yoxsa uçurarıq təxti-tacların,  
Əllərindən allıq ixtiyarların!  
Hamımızın sevdiyimiz dostlara:  
Undulmaz cənublu qardaşlara!  
Pur Abbasə, Həmidə və Qafara  
Zərafətim olmayan yoldaşlara:  
Əlfağaya (Teybalya), Həsənə,  
Və Cəlal müəllimə, dostu Əkrəmə,  
Rəsula, Hüseynə və Muradxana.  
Onların hirsindən biz gəldik cana.  
Muzeyçi Sadiqə, Şəkil çəkənə,  
Dostların adları gəlmir ki sana!  
Lügətçi Rəsula və Voroşilə,  
Az qala yadımdan çıxmış Dağlıya.  
Özünü göstərən o ağıllıya.  
Əcəb salıb qırğız dilin bəndinə.  
Gərək bir gün gedək onun kəndinə,  
Seyrə dalaq, gülümşəyən ənginə.  
O saz çalan suyuşırın oğlana,  
Yenə tənqid yazar Aşıq Qurbana?  
Həsənova, Oruca və Əliyə,  
Bizim idarədən gedən Vəliyə.  
Söz müxtəsər ağıllıya-dəliyə...  
(Qafiyə gətirdi sözü bu yerə...)  
Kağıza siğmadı, al "vedəmostu"  
Çağır hüzuruna aşnanı, dostu.  
Söz aç məhəbbətən gələrək dilə,  
Səadətlər dilə, arzular dilə.

Soruşursan məskənin haradır, nədir?  
Olduğum yer bir yazıçıxanıdır.  
Əhli-xanə görünür bəxtəvərdir,  
Yüz nəfərdən doxsanı bir təhərdir  
İçlərində yazıçı varmı? Güman hey?:  
Yarısı arvaddır, yarısı kişi,  
Çoxlarının qızıl-mızıldır dişi.  
Kişilərin bağında var bir alça,  
Arvadların işi tamamən hoqqa.



**Məmməd CƏFƏR**

Şalvar geyib tullanırlar aman, hey!  
Onlara bəslənən aman-güman, hey!  
Üzdən bənzəyirlər sarı dovşana,  
Saçların oxşadar topa yovşana.  
İşləridir tamamilə bir dahi,  
Bizim qızlar qızıl güldür, vallahi.  
Mənnən yetir onlara bir salam, hey!  
Onların da yaddaşında qalam, hey!

Sanma işlər gedir tamam tərsinə,  
Mən zərafət etdim sənin xətrinə.  
Hər şey uyğun gəlir burda əsrinə,  
Kərəm bizdə minər əsrin tərkinə.  
Ey bixəbər! Cox dəyişmiş zaman, hey!  
Daha getdi yeddi taxta güman, hey!

Kağıza siğmadı, aç vedəmostu,  
Çağır hüzuruna aşnanı-dostu.  
Söz aç məhəbbətən, gələrək dilə.  
Səadətlər dilə, arzular dilə.  
Şöhrətin qoy çatsın obaya-elə,  
Görüşənə qədər, qal gülə-gülə.

Hə, görürmüsünüz Adil müəllim!  
Hər bir tərəfimiz bilik və elm.  
Elə bilirsiniz şair tek sızsız?  
Şeirə, sənətə bələdlərik biz.  
Təbiət bizləri yaratmış şair,  
Sonradan olmuşuq ədibü-nasir.  
Canınız həmişə sağlamla dolsun,  
Ömrünüz-gününüz işiqli olsun!  
Elmimiz ucalıb inkişaf etsin,  
İşləriniz daim uğurla getsin!